

TƏSVİRİ

Bu [Silindr Yaşıl Çay Yarpaq Qovurma](#) Maşınının diametri 90 sm, daxili düz hissəsinin uzunluğu isə 1240 mm -dir. 220V / 380 gərginlik istifadə edərək, hər partiyada 10 kq təzə yarpaq emal edə bilər.

Mükəmməl istilik izolyasiyası, istilik qorunması və enerjiyə qənaət, kalsium silikat lövhə istifadə edərək, istilik qoruyucu təsirini artırır və qida gigiyenası tələblərinə cavab verir. Barabanın ön plakasının izolyasiyasının artması, ağıllı temperatur idarəetmə sistemi, istifadəsi asan və dəqiq idarəetmə, əl və özünü inteqrasiya nəzarəti, ikiqat zəmanət. Böyük yem girişi, qidalanması asan və daha sürətli axıdılması. Əvvəldən və sonra çıxan məhsulların quruluğu daha vahiddir, konik ölçüsü daha uzundur və material düşmür. Daxili silindr, yüksək temperaturda silindrin deformasiyasını qarşısını almaq üçün qalınlığı 2,5 mm olan bir polad boşqab qəbul edir. İş enerji saxlaya bilər, daha az istilik itkisi, daha kiçik temperatur dəyişikliyi və daha çox enerji qənaəti.

PATLAYAN GÖRÜNÜŞ



Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767

..	İdarə paneli	..	İstilik Emici
..	Termometr	..	Tutmaq
..	Xarici Barel	..	Sürət qutusu
..	Daxili Barel	..	Balans civatası
..	Dəstək təkəri	..	Azaldıcı silindr
..	Atəş açarı	..	Yanma zonası
..	Alt Təker	..	Dəstək Çərçivəsi

AVANTAJI

1. Tekerleri olan maşın, hərəkət etmək asandır.

2. Neylon təkərlərin zədələnməməsi üçün dəstək çərçivəsi funksiyası ilə.
3. Tənzimlənən baraban silindrinin meyli, maşın da qeyri -bərabər yerlərdə istifadə oluna bilər.
4. 100%-ə qədər yanan, çay fiksasiya barelini əhatə edən T şəkilli yanma yanğınsöndürmə tağımı.
5. Pnevmatik amortizator dizaynı, maşın avtomatik olaraq geri düşür və düşən sürət sabitdir.

TƏTBİQ

[Çay yarpağı qovurma maşını](#) yaşıl / oolong / bitki çayı emal etmək üçün uyğundur, yuxarıdakı çay istehsalı üçün lazım olan iş vaxtıdır.

Çay növü	İş vaxtı
Yaşıl çay	4-8 Dəqiqə
Oolong Çayı	4-8 Dəqiqə
Bitki mənşəli çay	4-8 Dəqiqə

Yuxarıdakı məlumatlar yalnız istinad üçündür və xüsusi işləmə müddəti faktiki vəziyyətə görə təyin olunmalıdır.

TƏSVİRİ

Baraban sürəti	5-37 rpm
İstilik növü	Maye qaz
Zamanla tutum	10 kq / vaxt
Səmərəlilik	100 kq / saat

[Çay Qovurma Qenerasiya Maşınının](#) hamısının spesifikasiyası .

Model	6CST-50	6CST-70	6CST-90	6CST-100
Baraban Çapı	50 sm	70 sm	90 sm	100 sm
Baraban Uzunluğu	60 sm	100 sm	124 sm	125 sm
Tutum	25 kq / saat	50 kq / saat	100 kq / saat	150 kq / saat

Xüsusi ehtiyacınız varsa, müştərilərin ehtiyaclarına uyğun olaraq düzəldilə bilər.

Ətraflı məlumat



Çay fiksasiya maşınının sürəti tənzimlənə bilər, fərqli istehsal sahələrinin çayına görə fərqli sürət tənzimlənə bilər



Pnevmatik amortizator dizaynı, maşın avtomatik olaraq geri düşür və düşmə sürəti sabitdir.



Optimize edilmiş yavaşlama sistemi, torkun kifayət qədər böyük olmasını və düzgün işləməsini təmin edərkən, maşın sürəti sabitdir.



Alt hissədə elektrik kəsildikdə əllə alovlanı bilən üç klapan var, buna görə çay yarpaqları boşə getmir.



Avtomatik solenoid klapan dizaynı, istilik avtomatik olaraq başlayır və dayanır, temperatur təyin olunmuş temperatura çatdıqda solenoid klapan avtomatik olaraq bağlanır və maşın istiliyi dayandırır. Temperatur təyin olunan temperaturdan aşağı olduqda, solenoid klapan açılır və yanacaq qənaət edə bilən maşın yenidən qızdırılır.

FOTOLAR







ƏLAQƏ

Bu məhsulla maraqlanırsınızsa, qiyməti öyrənmək üçün bizimlə əlaqə saxlayın.



↑ ↑ Ən son qiyməti birbaşa əldə etmək üçün işarəni vurun ↑ ↑



Quanzhou Deli Agroforestril Machinery Co., Ltd.

12# Dongqing Road, Chengxiang Town,

Anxi County, Quanzhou, Fujian, China (Mainland)

WhatsApp / WeChat: 0086-18120033767

Email : info@delijx.com

Web: www.delijx.com

Əlaqə saxlaya bilərsiniz contact Əlaqə məlumatlarınızı aşağıya da buraxa bilərsiniz. Adətən sizinlə təxminən 10 dəqiqə ərzində əlaqə saxlayırıq ↓ ↓